

Heydər Əliyev əsrinin 23-cü ili

Böyük Britaniya Kraliçasının məktubu Azərbaycan Prezidentinə təqdim edildi

...Kraliça öz məktubunda dövlət başçımızı salamlayaraq təəssüfləndiyini bildirirdi...

əvvəli ötən saylarımdız*Aslan Aslanov*

Prezident Heydər Əliyevin qardaş ölkəyə rəsmi səfəri Türkiyə qəzetlərində, televiziya kanallarında geniş işqlanıldı. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı, türk dünyasının görkəmli dövlət və siyasi xadimi Heydər Əliyev, ölkələrimizin bir-birinə arxa, dayaq olması kimi başlıqlar her gün manşetlərdə yer alındı. Ölkənin ən nüfuzlu, populyar metbuat orqanları olan "Milliyət", "Hürriyət", "Cümhuriyyət", "Zaman", "Türkiyə" və digər qəzetlər səfərin əhəmiyyəti, məqsəd və nəticələri barədə dolğun yazılar dərc edirdilər.

Türkiyə qəzetlərində bu cümlələri oxumaq çox təsirli və qürurverici idi: "Ankaranın Esenboğa havə limanı çox tətənələrin şahidi olub. Saysız-hesabsız qonaqlar qəbul edib. Amma fevralın 8-də hörmətli qonağın qarşılıqlı mərasimi doğma ab-havası ilə diqqə-



tı daha çox çəlb edirdi. Həmin gün buraya toplanan insanların sıfətində də, havanın özündə də xoş bir istilik, mehribanlıq, iliq bir intizar var idi. Gümüşü qanadlı təyyarə yerə enən kimi Esenboğa dəst və qardaş ölkənin - Azərbaycan Respublikasının dövlət başçısını əziz qonaq kimi salamladı, bağına basdı. Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəməiroğlu təyyarenin pilləkənləri qarşısında Prezident Heydər Əliyevi qolları arasına alıb qucaqladı. Azərbaycan Prezidenti də, onu müşayiət edən nümayəndə heyətinin üzvləri də Türkiyə torpağına ayaq basan kimi özlərini doğma Vətəndə olduqları kimi hiss etdi-lər".

Yadımdadır ki, "Hürriyət" qəzeti dövlət başçıları Heydər Əliyevin və Süleyman Dəməiroğlu imzaladıqları sənəddən - dəstlən və hərtərəfli əməkdaşlıq haqqında Azərbaycan-Türkiyə Müqaviləsindən, "Cümhuriyyət" qəzeti ise Heydər Əliyevin Türkiye Böyük Millət Məclisinə çıxışından geniş bəhs etmişdi. Çıxış şərh edən müəllif Prezidentimizin bu söz-lərinə diqqət çəkirdi: Türkiyə və Azə-

bayanın din, dil və mədəniyyəti bir-biri-nə bağlıdır, heç bir qüvvə keçmişdə də bizi bir-birimizdən ayıra bilmirdi və bundan sonra da ayıra bilməyəcək.

Türkiyə mətbuatı bu tarixi səfərlə bağlı bütün materiallarında Heydər Əliyevi türk dünyasının görkəmli dövlət və siyasi xadimi kimi təqdim edir və vurğulayırdı ki, məhz onun rəhbərliyi altında Azərbaycan Ermənistanın təcavüzünə qarşı qəti tədbirlər görəcək, öz orası bütövlüyüünü qoruyub saxlayacaq, beynəlxalq aləmdə geniş nüfuz qazanacaqdır.

Bir sözlə, Azərbaycan Prezidentinin Türkiyə səfəri çox uğurlu oldu, iki ölkə arasında əməkdaşlığın yeni mərhəlosunu başlangıcını qoydu. Soy kökü bir, dini və dili bir olan xalqlarımız 70 illik ayrılıqdan sonra bir-biri ilə six ünsiyyət saxlamağa,

publikanın rəhbəri bildirdi ki, hər şeyə qənaət etmək lazımdır. Bu, birinci növbədə elektrik enerjisindən və qazdan istifadəyə aididir. Bakıda nəqliyyatın vəziyyəti çox börbaddır. Nazirlər Kabinetin şəhər rehbərliyi ilə məsələn müzakirə edərək tezliklə lazımi ölçü götürməlidir. Ərzəq təchizatı, xüsusilə xəstəxanaların ərzəqla təminatı məsələsi həmisi dəqiqətə saxlanmalı və problemlər dərhal həll edilməlidir. Müşəvirədə ölkə həyatının bütün sahələrində problemlərin həlli yolları barədə müzakirələr aparıldı və bunun üçün lazımi tapşırıqlar verildi.

Ulu Önder Heydər Əliyev iş gününün böyük bir hissəsini hərbi işlərə sərf etdi, xarici səfərlərdə olsa da heç vaxt ölkənin daxili əctimai-siyasi, sosial-iqtisadi problemlərinin həllini dəqiqətən kənardan qoymurdur. Prezident Londona səfərə hazırlaşsa da ölkədə yaranmış problemlərin müzakirəsinə vaxt ayırmayı vacib hesab edirdi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qərbin çox nüfuzlu dövlətlərindən biri olan Böyük Britaniyaya ilk tarixi səfəri Baş nazir Con Meycorun dəvəti ilə fevralın 22-də reallaşdı. Türkiyə səfər zamanı olduğu kimi, Prezident bu dəfə də Bina hava limanında jurnalistlərə görüşərək onlarla sualları cavablandırıldı. Beləliklə, səfər öncəsi KİV-ə müsahibələr ənənə halını almağa başladı.

Bina hava limanına xeyli jurnalist toplaşmışdı. Təbii ki, onları ilk növbədə bu rəsmi səfərin məram və məqsədləri maraqlandırırdı. Prezident Heydər Əliyev müvafiq suala cavabında dedi ki, Azərbaycanın Böyük Britaniya kimi nüfuzlu və böyük bir ölkə ilə dövlətlərə rəqəmətə yaratması çox vacibdir. Gənc bir dövlət kimi Azərbaycan Respublikasının dünya dövlətləri ilə geniş əlaqələrə, ən əvvəl siyasi və iqtisadi, həbələ elmi, mədəni əlaqələrə böyük ehtiyaçı var. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının beş daimi üzvündən, dünən ən inkişaf etmiş yeddi ölkəndən biri olan Britaniya həm zəngin keçmiş tarixinə, həm də bugünkü mövqeyinə görə qlobal siyasetə və iqtisadiyyata çox güclü təsir göstərən bir ölkədir. Ona görə də Azərbaycan Respublikası ilə İngiltərə arasında six əlaqələr yaraması illə növbədə bizim ölkəmizin milli mənəfeyi üçün olduqca əhəmiyyətlidir.

Böyük Britaniyanın Qafqaza, o cümlədən Azərbaycana tarixən maraqlı göstərdiyini, 20-ci əsrin sonunda Azərbaycanla yəni bir keyfiyyətdə iqtisadi əlaqələr qurmaq istədiyini xatırladan dövlətimizin başçısı bildirdi ki, bu sahədə müəyyən hazırlıq işləri görülür, indi bunları Londonda tamam-

lamaq lazımdır.

Londona səfərinin rəsmi dövlət səfəri olduğunu, ona görə də bu səfərə çox əhəmiyyət verdiyini diqqətə çatdırın Prezident Baş nazir Con Meycor ilə danışıqlar aparacağı, bir neçə mühüm müqavilə imzalayacağının, parlamentdə və digər dövlət dairələrində görüşərək keçirəcəyini bildirdi. Məlum oldu ki, Heydər Əliyevin bu səfərdən böyük gözləniləri var. Britaniya ilə yaxınlıq, hemçinin Azərbaycanın dünyada öz mövqeyini möhkəmləndirməsi baxımdan da olduqca əhəmiyyətlidir.

1994-cü il, 22 fevral. Londonun Hitrona hava limanında Azərbaycan Respublikasının və Böyük Britaniyanın dövlət bayraqları dalgalanırdı. Prezident Heydər Əliyevi təyyarenin pilləkəni yanında Böyük Britaniya Kraliçasının şəxsi nümayəndəsi və



Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, səfirlər Mahmud Məmmədquliyev və Tomas Yanq qarşılıqlı olundular. Hörməti qonağın şərəfinə fəxri qarouvl düzülmüşdür.

Hava limanında belə təmtəraqlı qarşılıma mərasimləri gənc müstəqil dövlətin vətəndaşları kimi bizim üçün də həqiqətən çox qürurverici idi. Doğrudur, Avropanın çox nüfuzlu, dünya siyasetinə qeyri-adi təsir gücünü daim öz əlinde saxlamağı bacaran, köhnə qitənin lider ölkəsinin Azərbaycana belə yüksək hörmət və ehtiramı çox teqdirəlayıq idi. Amma tarixən ingilis siyasetinin görünməyən hissəsi də olub. Cənab Prezident də məhz bu amilə dəqiqət çəkərək dedi ki, rəsmi London ölkəmizlə keyfiyyətcə yeni iqtisadi əlaqələr qurmaq isteyir.

Dövlətimizin başçısı onun üçün ayrılmış iqamətgahına gələn kimi əməli görüşlər keçirəcəyə başlandı. İlk görüş Böyük Britaniyanın xarici işlər və birləşmiş işlər üzrə dövlət naziri Duqlas Hörd ilə oldu. Nazir Böyük Britaniya Kraliçasının məktubunu Azərbaycan Prezidentinə təqdim etdi.

Kraliça öz məktubunda Azərbaycan dövlətinin başlığını salamlayaraq təəssüfləndiyini bildirirdi ki, ölkənin başqa şəhərində olduğu üçün onunla görüşə bilmir.

Britaniyalı nazirlər görüşdə ölkələrimiz arasında əlaqələrin möhkəm zəmin üzərində qurulması ilə əlaqədar məsələlər hərtərəfli müzakirə olundu. Heydər Əliyev nazirə respublikamızda mövcud əctimai-siyasi vəziyyəti, demokratik proseslərin gedisi, Ermenistanın Azərbaycana qarşı tocavüzü barədə geniş səhbət açdı. İngiltərənin xarici işlər naziri bu məsələyə öz münasibətini açıqlayaraq bildirdi ki, Böyük Britaniya Azərbaycanın mövqeyini dəstəkləyecək. Böyük Britaniyaya səfərin birinci gününün ilk görüşündə İngiltərə diplomatiyasının rəhbərinin öz hökumətinin Azərbaycan üçün çox əhəmiyyətli mövqeyini belə açıq və birmənali şəkildə bildirməsini bu səfərin ilk uğuru kimi qiymətləndirmək olardı.

Bir-birini əvəz edən görüşlərdə ölkəmizin iqtisadiyyatının müxtəlif sahələrinin Avropa standartlarına uyğun yenidən qurulması məsələlərinin müzakirəsinə daha çox yer ayrıldı. Məsələn, İngiltərənin en nüfuzlu firmalarından biri olan "Ci-Pi-Ti" Azərbaycanın rabitə sisteminin modernləşdirilməsi sahəsində görmək istədiyi işlər müzakirə olundu. "Kayzer İjinirinq" şirkəti isə Sumqayıt Alüminium Zavodunda aparacaq geniş yənidənqurma işləri neticəsində müəssisənin istehsal gücünün bir neçə dəfə artırmaq niyyətini bildirdi. Şirkətin baş direktoru dövlətimizin başçısına məruzə etdi ki, onların görəcəyi işlərin texniki-iqtisadi əsasları və layihəsi hazırdır, yenidənqurmanın birinci mərhələsinin 4-5 ilə başa çatdırılması nəzərdə tutulur. Üstəlik, onlar ölkəmizə 200 milyon dollar kredit ayırmamasına kömək edəcəklər. Prezident Heydər Əliyev görüləcək işlər zamanı ətraf-mühitin qorunmasının, elektrik enerjisinə qənaət olunmasının, əmək məhsuldarlığının artırılmasının vacibliyini vurğuladı. Danışıqların gedisiندə şirkətin Azərbaycan metallurgiya sənayesinin digər müəssisələrin ilə əlaqələr qurması imkanları barədə də fikir mübadiləsi aparıldı və bir sıra məsələlərdə qarşılıqlı razılıq əldə olundu.

Ardı var